

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

QƏRARI

№20/4

Bakı şəhəri

16 may 2024-cü il

“Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

QƏRARA ALIR:

1. “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası” (bundan sonra – Qayda) təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qayda bu Qərarın qüvvəyə mindiyi tarixdən əvvəl bağlanmış, lakin bu Qərarın qüvvəyə mindiyi tarixdən sonra yenilənmiş sığorta müqavilərinə də tətbiq edilir.

3. Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Mərkəzi Bankın sədri

Taleh Kazımov

“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar №20/4
16 may 2024-cü il

Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından siğortası Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Siğorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 16.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 915-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü siğortası üzrə fiziki şəxslərə təqdim edilən siğorta növünün qayda və şərtlərini müəyyən edir.

1.2. Siğorta müqaviləsindən irəli gələn və bu Qaydada nəzərdə tutulmayan hallar Mülki Məcəllə ilə tənzimlənir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. **siğortaçı** – Qanuna əsasən siğorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, siğorta müqaviləsində nəzərdə tutulan siğorta hadisəsi baş verdiyi halda siğorta ödənişini vermək öhdəliyi daşıyan siğorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;

2.1.2. **siğortalı** – siğorta haqqı ödəyərək həyatını ölüm halından, yaxud əmək qabiliyyətini itirilməsi hallarından siğorta etdirən, siğorta müqaviləsinin tərəfi olan kredit müqaviləsi üzrə borc alan fiziki şəxs;

2.1.3. **siğorta olunan** – həyati ölüm halından, əmək qabiliyyəti itirilməsi hallarından siğortalanmış kredit müqaviləsi üzrə borc alan fiziki şəxs;

2.1.4. **faydalanan şəxs** – siğorta müqaviləsinə uyğun olaraq siğorta ödənişi verilməli olan şəxs;

2.1.5. **siğorta müqaviləsi** – siğortalının müvafiq siğorta haqqı ödəməsi müqabilində həyati və əmək qabiliyyətinin itirilməsi ilə bağlı razılışdırılmış pul məbləğinin siğorta hadisəsinin baş verməsi əsasında bu Qaydaya uyğun ödənilməsinin siğortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılışma;

2.1.6. **siğorta şəhadətnaməsi** - siğorta müqaviləsinin bağlanması faktını təsdiq edən, siğortaçı tərəfindən siğortalıya verilən sənəd;

2.1.7. **siğorta məbləği** - siğortalanmış risklər üzrə siğortaçının öhdəliyinin siğorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

2.1.8. **siğorta tarifi** - siğorta haqqının hesablanması üçün siğorta məbləğinə tətbiq edilən, faizlə ifadə olunan dərəcə;

2.1.9. **siğorta haqqı** - kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm, əmək qabiliyyətinin itirilməsi risklərinin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində siğorta müqaviləsində nəzərdə tutulan qaydada siğortalının siğortaçıya ödəməli olduğu pul məbləği;

2.1.10. sığorta riski – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı;

2.1.11. sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

2.1.12. bədbəxt hadisə – sığortalının sağlamlığına zərər vuran – bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması hali ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisə;

2.1.13. xəstəlik – həkim tərəfindən müəyyən edilmiş, səbəbi bədbəxt hadisə olmayan, insan orqanizminin fəaliyyətinin pozulması;

2.1.14. əmək qabiliyyətinin itirilməsi – sığortalının özünəqulluq, sərbəst hərəkətətmə, istiqamətseçmə, ünsiyyət və öz davranışına nəzarətətmə imkanlarına, habelə öyrənmə və əmək funksiyalarını normal icra etməsinə mane olan fiziki, psixi və ya hissyyat pozuntuları;

2.1.15. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

2.1.16. kredit müqaviləsi – borcverənin pula mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalanın isə həmin pulu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürdüyü və bu Qayda əsasında sığorta müqaviləsinin bağlanması şərtləndirən razılışma;

2.1.17. borcverən – kredit müqaviləsi üzrə borcverən, eyni zamanda sığorta müqaviləsi üzrə ona qaytarılmalı olan borcun miqdarına münasibətdə faydalanan şəxs qismində çıxış edən hüquqi şəxs;

2.1.18. borcalan – sığorta müqaviləsi üzrə həm sığortalı, həm də sığorta olunan qismində çıxış edən, eyni zamanda kredit müqaviləsi üzrə borc alan fiziki şəxs;

2.1.19. qalıq borc məbləği – kredit müqaviləsi üzrə borcalanın sığorta hadisəsinin baş verdiyi tarixdən sonra ödəniş qrafikinə uyğun olaraq ödəməli olduğu məbləğ. Bu məbləğə sığorta hadisəsinin baş verdiyi tarixdək ödənilməmiş əsas borc qalığı və faiz məbləği, habelə gecikdirilmə faizləri, dəbbə pulu və digər haqlar daxil edilmir;

2.1.20. istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakin əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit. Bu Qaydanın məqsədləri üçün Mülki Məcəllənin 746.2-ci maddəsində nəzərdə tutulmuş kreditlər, habelə avtomobil nəqliyyatı vasitəsinin əldə edilməsi məqsədi ilə fiziki şəxslərə verilən və təminat predmeti həmin avtomobil nəqliyyatı vasitəsi olan kreditlər, həmçinin təhsil tələbə krediti istehlak kreditinə aid edilmir.

2.2. Bu Qaydanın məqsədləri üçün sığortalı anlayışı sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta olunanı da əhatə edir.

2.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə müəyyən edilmiş mənaları ifadə edir.

3. Sığortanın sinifləri

3.1. Bu Qaydaya əsasən təqdim olunan siğorta təminatı şəxsi siğortaya aid olan aşağıdakı siğorta siniflərinə aid edilir:

- 3.1.1. həyatın ölüm halından siğorta;
- 3.1.2. əmək qabiliyyətinin itirilməsi hallarından siğorta.

4. Siğorta obyekti

Bu Qaydaya görə siğorta obyekti siğortalının həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləridir.

5. Siğorta predmeti

5.1. Bu Qaydaya görə siğorta predmeti kredit müqavilələri üzrə borcalan fiziki şəxslərdir.

5.2. Siğorta müqaviləsində siğorta təminatı verildiyi hallar istisna olmaqla, aşağıdakı kateqoriyalara aid şəxslər bu Qaydaya görə siğorta predmeti hesab edilmir:

- 5.2.1. 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar;
- 5.2.2. narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər;
- 5.2.3. Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İİÇV daşıyıcıları olan xəstələr.

6. Siğorta riskləri və siğorta hadisəsi

6.1. Siğortaçı siğorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən siğorta təminatı verir:

6.1.1. siğortalının ölməsi;

6.1.2. siğortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının pozulması ilə əlaqədar əlliliyinin müəyyən olunması.

6.2. Bu Qaydanın 6.3-6.6-ci bəndlərində göstərilənlər nəzərə alınmaqla, siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi siğorta hadisəsi hesab olunur.

6.3. Aşağıdakılardan nəticəsində baş verən hadisələrə siğorta müqaviləsində təminat verildiyi hallar istisna olmaqla, onlar siğorta hadisəsi hesab edilmir:

6.3.1. hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər, vətəndaş qarşidurmaları, hərbi çevrilişlər və xalq iğtişaşları hesab edilən tədbirlər;

6.3.2. nüvə, bakterioloji (bioloji) və kimyəvi vasitələrdən (silahlardan) istifadə etməklə həyata keçirilən terror aktları;

6.3.3. siğortalının alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;

6.3.4. nüvə partlayışlarının, şüalanma və radioaktiv çirkənmənin təsiri;

6.3.5. siğortalının özünün idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması;

6.3.6. siğortalının qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə peşəkar şəkildə məşğul olması.

6.4. Bu Qaydanın 6.3-cü bəndində göstərilənlərlə yanaşı, siğortalının siğortalanma haqqında ərizəsində bəyan edilən, siğorta müqaviləsi, eləcə də siğorta şəhadətnaməsində buna əsasən aydın və oxunaqlı formada istisna edilən xəstəliklər nəticəsində baş vermiş hadisələr siğorta hadisəsi hesab edilmir.

6.5. Bu Qaydanın 6.1.2-ci yarımbəndində göstərilən riskə münasibətdə aşağıda göstərilən hadisələr siğorta hadisəsi hesab edilmir:

6.5.1. siğortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar siğorta müqaviləsi bağlananadək əlliliyinin müəyyən olunması;

6.5.2. siğorta müqaviləsi bağlananadək siğortalının orqanizminin funksiyalarının pozulmasına səbəb olan bədbəxt hadisənin baş verməsi ilə əlaqədar siğorta müqaviləsi müddətində əlliliyinin müəyyən olunması;

6.5.3. xəstəlik səbəbindən siğortalının orqanizminin funksiyalarının pozulması ilə əlaqədar siğorta müqaviləsinin bağlanmasıdan öncə əlliliyinin müəyyən olunması üçün səlahiyyətli dövlət orqanına (qurumuna) ünvanlandığı müraciəti üzrə siğorta müqaviləsi bağlandıqdan sonra 6 (altı) ay ərzində əlliliyinin müəyyən olunması.

6.6. Bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulmuş hadisələrin baş verməsinə münasibətdə siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində yalnız siğortalının orqanizminin funksiyalarının pozulması faizinin artmasına görə fərqli faiz aralığı (31-60 faiz aralığı, 61-80 faiz aralığı və 81-100 faiz aralığı) üzrə əlliliyinin (mövcud olduğu təqdirdə) müəyyən olunması siğorta hadisəsi hesab olunur.

7. Siğorta müqaviləsinin bağlanması

7.1. Bu Qaydanın 7.3-cü bəndində qeyd olunan hal istisna olmaqla, siğorta müqaviləsi siğortalı tərəfindən doldurulan siğortalanma haqqında ərizə əsasında bağlanır.

7.2. Bu Qaydanın 7.1-ci bəndində nəzərdə tutulan ərizə forması siğortaçı tərəfindən müəyyən edilir. Ərizənin mətni aydın və oxunaqlı olmalı, ərizədə eks olunan suallar dəqiq və vahid mənə ifadə edərək sual əsasında verilən düzgün və anlaşıqlı cavablarla siğorta riskini birbaşa qiymətləndirməyə imkan verəcək şəkildə tərtib olunur.

7.3. İstehlak krediti üzrə siğortalanma zamanı siğorta müqaviləsi siğortalanma haqqında ərizə olmadan da bağlanıla bilər.

7.4. Siğorta müqaviləsi kağız daşıyıcıda və ya elektron sənəd formasında olmaqla aşağıdakı formalarda bağlanır:

7.4.1. tərəflərin bu Qayda əsasında tərtib olunan siğorta müqaviləsinin qarşılıqlı imzalaması yolu ilə;

7.4.2. siğortalının bu Qayda ilə tanış olmasını və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi şərti ilə. Bu halda siğorta şəhadətnaməsinin və bu Qaydanın bir nüsxəsi siğortaliya verilir.

7.5. Siğorta müqaviləsinin bu Qaydanın 7.4.1-ci yarımbəndində nəzərdə tutulmuş qaydada bağlandıq halda da siğortaçı siğortaliya siğorta şəhadətnaməsi verməlidir.

7.6. Bu Qaydaya uyğun olaraq təqdim edilən siğorta şəhadətnaməsində siğorta predmetinin siğortalandığı risklər konkret olaraq sadalanmalıdır.

7.7. Siğorta müqaviləsi bağlanarkən siğortaçı siğortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş, siğorta müqaviləsinin bağlanması və siğorta müqaviləsinə xitam verilməsi ilə bağlı tənzimlənmə qaydasını, siğorta təminatına daxil olan riskləri, siğorta hadisəsi hesab edilməyən hadisələri, siğorta təminatına dair məhdudiyyətləri, siğorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazımlığını, siğorta ödənişinin verilməsi üçün tələb edilən sənədlərə və siğortaçının siğorta ödənişindən imtina etməsinin qanuni əsaslarına dair məlumatları, həmçinin özünün və nümayəndəsinin əlaqə məlumatlarını əks etdirən yaddaş vərəqinin elektron formada və ya kağız daşıycıda təqdim edilməsini təmin etməlidir.

7.8. Siğorta müqaviləsi bağlanarkən siğortalı özünə məlum olan, habelə siğortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə siğortaçıya məlumat verməlidir.

7.9. Siğorta müqaviləsi bağlanarkən siğortaçı siğortalının səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun siğorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya siğortalının hesabına müayinə olunmasını tələb edə bilər.

8. Siğorta müqaviləsinə əlavələr və dəyişikliklərin edilməsi

8.1. Siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona siğortalının vəziyyətini pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır.

8.2. Siğortaçı Mülki Məcəllənin 912.1-ci maddəsinə uyğun olaraq, siğorta müqaviləsinin qüvvədə olduğu müddətdə siğorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat alıqdə siğorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi, o cümlədən siğorta haqqının artırılması tələbi ilə çıxış edə bilər, bu şərtlə ki, siğorta müqaviləsinə dəyişikliklər barədə siğortalıdan razılığın alınması üçün azı 15 (on beş) günlük müddəti əhatə edən möhlətin verilməsini nəzərdə tutan rəsmi yazılı bildiriş siğortaçı tərəfindən siğortalıya təqdim edilmiş olsun.

8.3. Siğortalı bu Qaydanın 8.2-ci bəndində göstərilən tələblə razılaşmadıqdə və ya həmin tələblə bağlı siğortaçıya cavab vermədikdə, siğortaçı siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər. Bu halda müqaviləyə xitam verilməsi ilə bağlı məsələlər bu Qaydanın 12-ci və 13-cü hissələrinə uyğun olaraq tənzimlənir.

9. Siğorta müddəti və siğorta ərazisi

9.1. Siğorta təminatının müddəti kreditin qalan müddətinə bərabər olmaqla siğorta müqaviləsi ilə müəyyən edilir. Siğorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdır, siğorta təminatının müddəti siğorta haqqının və ya onun ilk hissəsinin ödəniləndiyi andan başlayır.

9.2. Siğorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdır, siğorta müqaviləsinin qüvvədə olduğu əraziyə məhdudiyyət qoyulmur.

10. Siğorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələri

10.1. Sığortalının hüquqları:

10.1.1. sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq;

10.1.2. sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortaçıdan onun dublikatını almaq;

10.1.3. sığorta müqaviləsinin şərtləri və bu Qayda barədə sığortaçıdan izahatlar almaq;

10.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;

10.1.5. sığorta müqaviləsi və ya şəhadətnaməsi elektron sənəd formasında bağlandığı halda sığortaçıdan sığorta müqaviləsinə və (və ya) sığorta şəhadətnaməsinə, o cümlədən bu Qaydaya çıxış imkanının təmin edilməsini tələb etmək;

10.1.6. sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək və sığorta haqlarının bu Qaydaya uyğun olaraq qaytarılmasını tələb etmək;

10.1.7. qanunvericilikdə və bu Qaydada nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

10.2. Sığortalının vəzifələri:

10.2.1. sığorta müqaviləsi sığortalanma haqqında ərizə tərtib edilməklə bağlandığı halda həmin ərizədə qoyulan suallara doğru cavablar vermək;

10.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;

10.2.3. sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına (qurumlarına) hər hansı vasitə ilə xəbər vermək. Bu vəzifə sığortalının nümayəndəsi və ya faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;

10.2.4. sığortaçıya faydalanan şəxs barədə düzgün məlumat vermək;

10.2.5. sığorta müqaviləsi sığortalanma haqqında ərizə tərtib edilməklə bağlanarkən həmin ərizədə göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;

10.2.6. kredit müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməsi və bu səbəbdən kredit müqaviləsinə xitam verilməsi ilə əlaqədar sığortaçını məlumatlandırmaq;

10.2.7. qanunvericilikdə və bu Qaydada nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

10.3. Sığortaçının hüquqları:

10.3.1. sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;

10.3.2. sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;

10.3.3. qanunvericilikdə və bu Qaydada nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

10.4. Sığortaçının vəzifələri:

10.4.1. sığortalıya bu Qaydanı və sığorta şəhadətnaməsini vermək;

10.4.2. sığorta hadisəsi baş verdikdə bu Qaydanın 16-cı hissəsində nəzərdə tutulmuş sənədlərdən sonuncusunu aldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayıaraq sığorta ödənişini vermək, yaxud sığortalıya və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etmək;

10.4.3. siğorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına (qurumlarına) belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;

10.4.4. siğorta hadisəsi barədə məlumat alındıqdan dərhal sonra bu Qaydanın 16.1.4-cü və 16.1.5-ci yarımbəndlərində göstərilən sənədlərin alınması üçün borcverənə yazılı sorğu göndərmək;

10.4.5. bu Qaydanın 15.1-ci bəndində göstərilən şəxslər tərəfindən siğorta hadisəsinin baş verməsi ilə əlaqədar siğorta sırrı, habelə fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmaqla siğorta müqaviləsinin mövcudluğunun elektron qaydada yoxlanılması imkanını təmin etmək;

10.4.6. qanunvericilikdə və bu Qaydada nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

11. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi

11.1. Siğorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

11.1.1. siğortalı öldükdə;

11.1.2. siğortaçı siğortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;

11.1.3. siğortalı siğorta haqqını siğorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

11.1.4. bu Qaydanın 11.3-cü bəndində nəzərdə tutulmuş halda;

11.1.5. siğorta marağı artıq mövcud olmadıqda;

11.1.6. siğortalı və ya siğortaçı siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.

11.2. Siğorta müqaviləsinin qüvvədə olduğu dövrədə siğortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, siğortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.

11.3. Kredit müqaviləsinə xitam verilməsi ilə əlaqədar siğorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış edildikdə, siğorta müqaviləsi dərhal xitam verilmiş hesab edilir. Bu halda müqaviləyə xitam verilməsi ilə bağlı məsələlər bu Qaydanın 12-ci və 13-cü hissələrinə uyğun olaraq tənzimlənir.

12. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə

12.1. Bu Qaydanın 11.1-ci bəndində göstərilən hallarda siğorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Qaydanın 12.2-ci və 12.3-cü bəndləri nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə yazılı və ya elektron qaydada xəbərdar etməlidir.

12.2. Siğorta vasitəcisinin iştirakı ilə bağlanılan siğorta müqaviləsi üzrə siğorta vasitəcisi bu Qaydanın 11.3-cü yarımbəndində qeyd edilmiş halla bağlı məlumatlı olduğu təqdirdə bu barədə siğortaçıya yazılı və ya elektron qaydada məlumat verməlidir.

12.3. Siğorta müqaviləsinə bu Qaydanın 11.1.6-ci yarımbəndinə uyğun olaraq siğortalının və ya siğortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30

(otuz) gün əvvəl (siğorta müqaviləsi 5 (beş) ildən çox müddətə bağlanmış olduqda 60 (altmış) gün, 3 (üç) aydan az müddətə bağlanmış olduqda isə 5 (beş) iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş siğorta müqaviləsinin xitam tarixini özündə əks etdirməklə siğortalının və ya siğortaçının siğorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, siğorta müqaviləsi bildirişin çatmasının təsdiq olunması şərtilə, bildirişdə göstərilən tarixdən xitam edilmiş sayılır.

13. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri

13.1. Siğorta müqaviləsinə siğortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, siğortaçı həmin müqavilə üzrə siğorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün siğorta haqlarını ona qaytarır. Siğortalının siğorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi siğortaçının siğorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, siğortaçı ödənilmiş siğorta haqlarını bütünlüklə siğortaliya qaytarır.

13.2. Siğorta müqaviləsinə siğortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, ödənilmiş siğorta haqlarını bütünlüklə siğortaliya qaytarır. Əgər bu tələb siğortalının siğorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, siğortaçı müqavilənin qurtarmamış müddəti üçün siğorta haqlarını qaytarır. Bu halda siğortaçı siğorta müqaviləsi üzrə siğorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.

13.3. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək siğortaçı tərəfindən siğortaliya ödənilmiş siğorta haqqına bərabər və ya ondan çox miqdarda siğorta ödənişi verilmişdirsa, siğorta haqqı siğortaliya qaytarılmır.

13.4. Siğorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş siğorta haqqından az miqdarda siğorta ödənişi verilmişdirsa, həmin siğorta haqqı məbləği ilə siğorta ödənişi məbləği arasındaki fərq miqdarında siğorta haqqının siğortaliya qaytarılması müvafiq olaraq bu Qaydanın 13.1-ci və 13.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

13.5. Siğorta müqaviləsi bu Qaydanın 11.2-ci bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə siğortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün siğorta haqlarını, bu Qaydanın 13.3-cü və 13.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, siğortalının qanuni nümayəndəsinə qaytarır.

13.6. Siğorta müqaviləsinə bu Qaydanın 11.1.1-ci yarımbəndində müəyyən edilmiş halda xitam verilmiş hesab edildikdə, siğortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün siğorta haqlarını, bu Qaydanın 13.3-cü və 13.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, siğortalının vərəsəsinə qaytarır.

13.7. Siğorta müqaviləsi üzrə siğortaçuya ödənilən siğorta haqlarının ən çoxu 30 (otuz) faiz hissəsi siğorta vasitəciliyi xidmətinə görə verilən komisyon muzdlar da daxil olmaqla işlərin aparılması xərclərinə sərf edilə bilər.

14. Siğorta haqqı və siğorta məbləği

14.1. Sığorta haqqının məbləği sığorta müqaviləsi ilə müəyyən edilir.

14.2. Sığorta müqaviləsində sığorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.

14.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydanın 14.4-cü bəndinin tələbi nəzərə alınmaqla yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.

14.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 (bir) aydan gec olmayaraq ödənilməlidir.

14.5. Elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının bu Qayda və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin Qayda və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.

14.6. Sığorta məbləği sığorta müqaviləsinin bağlanması tarixinə kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq əsas borc qalığının 110 (yüz on) faizini aşmamalı və azı kredit müqaviləsi üzrə əsas borc qalığına bərabər olmalıdır. Sığorta müqaviləsi üzrə sığorta məbləği sığortaçı ilə sığortalının qarşılıqlı razılığı əsasında aşağıdakılardan biri üzrə müəyyənləşdirilir:

14.6.1. kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində;

14.6.2. kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində.

14.7. Sığortaçının sığorta haqqının hesablanması üçün tətbiq etdiyi sığorta tarifləri və onların iqtisadi əsaslandırılması (ölüm və əllilik cədvəlləri göstərilməklə) qəbul etdiyi sığorta risklərinə adekvat olmalı və sığortaçının maliyyə dayaniqlığına mənfi təsir göstərməməlidir.

15. Sığorta hadisəsi barədə məlumatlandırma

15.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya digər faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına (qurumlarına) hər hansı vasitə ilə xəbər verməlidir.

15.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya faydalanan şəxs həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına (qurumlarına) xəbər verməmişdərsə, sığortaçı qeyd olunan orqanları (qurumları) bu hadisə barədə dərhal məlumatlandırmalıdır.

15.3. Bu Qaydanın 15.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları (qurumları) tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

16. Sığorta ödənişinin verilməsinin əsasları

16.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:

16.1.1. sığorta şəhadətnaməsi;

16.1.2. sığorta ödənişinin alınması barədə faydalanan şəxsin (şəxslərin) sığorta tələbi;

16.1.3. öldüyü hal istisna olmaqla, siğortalının şəxsiyyətini təsdiq edən sənədinin surəti;

16.1.4. kredit müqaviləsinin borcverən tərəfindən təsdiqlənmiş surəti;

16.1.5. kredit müqaviləsi üzrə borcverənin təsdiqlədiyi ödəniş qrafikinin surəti və kredit müqaviləsi üzrə borcverənin təsdiqlədiyi qalıq borc məbləğinə dair arayış;

16.1.6. siğorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanının (qurumunun) belə hadisələrin baş verməsi tarixini, faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədi;

16.1.7. siğortalı siğorta müqaviləsinin qüvvədə olduğu müddətdə öldüyü halda:

16.1.7.1. ölüm haqqında şəhadətnamənin surəti;

16.1.7.2. xəstəlikdən öldüyü halda həmçinin xəstəlik tarixindən çıxarış (epikriz);

16.1.7.3. siğortalının vərəsələrinə siğorta ödənişinin verilməsi nəzərdə tutulduğda vərəsəlik haqqında şəhadətnamənin surəti;

16.1.8. siğortalının əmək qabiliyyətinin itirilməsi halında ona orqanizmin funksiyalarının pozulması faizinin təyin edilməsi haqqında tibbi-sosial ekspert komissiyasının rəyinin surəti.

16.2. İstehlak krediti üzrə siğortalanma haqqında ərizə doldurulmadan bağlanan siğorta müqaviləsi üzrə siğorta ödənişi həyata keçirilərkən bu Qaydanın 16.1.7.2-ci yarımbəndində göstərilən sənəd tələb edilmir.

17. Siğorta ödənişinin verilməsi ilə bağlı tələblər

17.1. Siğorta müqaviləsində bu Qaydanın 14.6.1-ci yarımbəndinə uyğun olaraq sabit siğorta məbləğinin müəyyən edildiyi halda siğorta ödənişi bu Qaydanın 17.3-cü bəndi nəzərə alınmaqla aşağıdakı kimi həyata keçirilir:

17.1.1. siğortalı öldükdə siğorta məbləğinin 100 (bir yüz) faizi həcmində;

17.1.2. siğortalının əmək qabiliyyətini itirdiyi halında siğorta məbləğinin siğortaliya təyin olunan orqanizmin funksiyalarının pozulması faizi həcmində.

17.2. Siğorta müqaviləsində bu Qaydanın 14.6.2-ci yarımbəndinə uyğun olaraq azalan siğorta məbləğinin nəzərdə tutulduğu halda siğorta ödənişi aşağıdakı kimi həyata keçirilir:

17.2.1. siğortalı öldüyü halda qalıq borc məbləğində;

17.2.2. siğortalı əmək qabiliyyətini itirdiyi halda:

17.2.2.1. siğortaliya müddətsiz əllilik təyin olunduğda qalıq borc məbləğinin ona təyin olunan orqanizmin funksiyalarının pozulması faizi həcmində;

17.2.2.2. siğortaliya müddətli əllilik təyin olunduğda, kreditin ödəniş qrafikinə uyğun olaraq əllilik müddətində ödənilməli borc məbləğinin siğortalının orqanizminin funksiyalarının pozulması faizi həcmində. Bu halda, siğorta ödənişi kreditin ödəniş qrafikində müəyyən edilmiş dövriliklə ödənilir. Ümumi siğorta ödənişinin məbləği əllilik təyin olunan tarixdə mövcud olan qalıq borc məbləğinin siğortaliya təyin olunan orqanizmin funksiyalarının pozulması faizi ilə ifadə olunan məbləğini aşmamalıdır.

17.3. Siğortaçı bu Qaydanın 17.1-ci bəndində nəzərdə tutulmuş siğorta ödənişinin qalıq borc məbləğində hissəsini borcverənə verir. Siğorta ödənişi qalıq borc məbləğindən çox olduqda qalan məbləğ müvafiq olaraq siğortaliya, borcverən istisna olmaqla, digər faydalanan şəxslərə və ya siğortalının vərəsələrinə ödənilir.

17.4. Bu Qaydanın 14.6-ci bəndinə əsasən siğorta məbləği kredit müqaviləsi üzrə əsas borc qalığı məbləğindən çox olduqda, siğorta məbləğinin kredit müqaviləsi üzrə əsas borc qalığı məbləğindən artıq qalan hissəsi kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq siğorta hadisəsinin baş verməsindən əvvəlki son ödənişin edilməli olduğu tarixdən hadisə baş verən günədək hesablanan faizin və siğorta hadisəsindən sonra gecikdirilmiş vaxt üçün hesablanmış gecikdirilmə faizlərinin, dəbbə pulunun və digər haqların ödənilməsi üçün istifadə olunur. Bu ödənişlərdən sonra qalan məbləğ borcverən istisna olmaqla, digər faydalanan şəxslərə və ya siğortalının vərəsələrinə ödənilir.

18. Siğorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti

18.1. Bu Qaydanın 16.1-ci bəndində göstərilən sənədlərdən sonuncusunun siğortaçıya daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq siğortaçı siğorta ödənişini verməli, yaxud siğortaliya və ya faydalanan şəxsə siğorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

18.2. Siğortaçı siğorta ödənişini bu Qaydanın 18.1-ci bəndi ilə müəyyən olunmuş müddətdə həyata keçirmədikdə, hər gecikdirilmiş gün üçün siğorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

19. Siğorta ödənişinin verilməsindən imtinanın əsasları

19.1. Siğortaçı siğorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:

19.1.1. baş vermiş hadisənin bu Qaydanın 6.3-6.5-ci bəndlərinə əsasən siğorta hadisəsi hesab edilmədikdə;

19.1.2. siğorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 (on beş) gün sonra, bu Qaydanın 14.2-ci bəndində nəzərdə tutulmuş halda isə siğortaçı müəyyən etdiyi müddətin başa çatmasından 3 (üç) gün sonra siğorta hadisəsinin baş verəsi halında siğorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;

19.1.3. bu Qaydanın 19.2-ci və 19.3-cü bəndləri nəzərə alınmaqla, siğorta predmeti və (və ya) siğorta hadisəsi barəsində siğortalının siğortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində siğortaçı siğorta riskini qiymətləndirmək, həmçinin siğorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;

19.1.4. Mülki Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, siğortalı hadisənin baş verəsinə yönələn qəsdən hərəkət və ya hərəkətsizlik etdikdə, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətdikdə.

19.2. Aşağıdakı hallarda siğortaçı siğorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslanı bilməz:

19.2.1. bu Qaydanın 19.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı siğorta müqaviləsi bağlanarkən siğortaçıya məlum olduqda və ya siğortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda;

19.2.2. siğorta müqaviləsi siğortalanma haqqında ərizə tərtib edilməklə bağlılığı halda həmin ərizədə tələb olunan sorğulara siğortalının cavab verməməsinə baxmayaraq siğorta

müqaviləsi bağlanmış olduqda və ya ərizədə siğortalının verdiyi cavaba uyğun olaraq təminat verilmiş siğorta riski ilə hadisə arasında birbaşa səbəb əlaqəsi olmadıqda.

19.3. Siğorta müqaviləsi siğortalanma haqqında ərizə tələb edilməməklə bağlılığı halda, siğortaçı bu Qaydanın 19.1-ci və 19.2-ci bəndləri nəzərə alınmaqla siğorta riskinin qiymətləndirilməsi ilə bağlı amilləri əsas gətirərək siğorta ödənişindən imtina edə bilməz.

20. Mübahisələrin həlli qaydası

20.1. Siğorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur.

20.2. Siğorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilir.

20.3. Siğorta müqaviləsi üzrə hüquqlarının siğortaçı tərəfindən pozulduğunu hesab edən siğortalı, faydalanan şəxs və ya siğortalının vərəsələri Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət ərizəsi ilə müraciət edə bilər.